

# Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası

*İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahali, Göyçə mahali, Zəngibasar mahali, Zəngəzur mahali - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təessüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarıllıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasetinin nəticəsidir.*

**Heydər ƏLİYEV,  
Ümummilli lider.**

Ermənilərin bir əsrə yaxın müddətdə havadarlarının köməyi ilə azərbaycanlı əhaliyə qarşı mərhele-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyaseti nəhayət, 1988-1989-cu illərdə başa çatdırıldı. Müasir erməni tarixşunaslığında 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı heç bir zorakılıq edilmədiyi, onların Qarabağ münaqişəsinin fonunda respublikanı dinc şəraitdə tərk etdikləri ifadə edilir. Ümumiyyətə, son dövrə Ermənistanda dərc edilən tarix kitablarından və dərsliklərdən azərbaycanlıların izlərinin silinməsi siyaseti yeridilir. Ele təəssürat yaradılır ki, guya həmin ərazi-də heç vaxt azərbaycanlılar yaşamayıb, sadəcə olaraq indiki Ermənistanda "Osmanlı işğalı" və "İran işğalı" dövrü olub. Əslində isə 1988-1989-cu illərdə təqribən 250 min azərbaycanlı əhali kütłəvi zorakılıqlarla öz tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1989-cu illər deportasiyası zamanı azərbaycanlıların başlarına getirilən faciələrin miqyası o qədər böyükdür ki, onu bir yazıda əks etdirmək mümkünəsdür. Bu yazıda sadəcə olaraq azərbaycanlıların Ermənistanda ərazisindən etnik təmizlənməsinə aparan yola xronoloji çərçivədə nəzər salmağa çalışmış, həmin dövrə SSRİ və Ermənistanda SSR prokurorluqları tərəfindən açılmış cinayet işləri nəticəsində sübuta yetirilən qətl və qarətlerin cüzi bir qismində toxunmuşuq.

İstər daşnak Ermənistandan, istərsə də Sovet Ermənistandanın rəhbərliyində kimlərin olmasından asılı olmayaraq,

Azərbaycanın Dağılıq Qarabağ və Naxçıvan ərazilərinə iddiası və bu iddiaların fonunda Ermənistandan azərbaycanlıların sixşdırılıb çıxarılması hər zaman gündəlikdə olmuşdur. Sadəcə situasiyadan asılı olaraq bu iddialar gah aktuallaşmış, gah da arxa plana çəkilmişdir. SSRİ Konstitusiyasında müttəfiq respublikaların ərazi bütövlüğünün toxunulmazlığı principinin təsbit edilməsi ermənilərin qarşısında bir maneə olsa da, onlar heç zaman bu iddiadan el çəkməmişlər. Ermənistana rəhbərləri bəzən öz imzaları ilə, bəzən də Dağılıq Qarabağ Muxtar Vilayətinin erməni ziyanlılarının imzaları ilə SSRİ rəhbərliyinə vaxtaşırı müraciətlər göndərildilər. Rəsmi İrəvan və DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə Dağılıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya müraciətlər etmişdilər.

Ermənistanda antitürk, anti-Azərbaycan təhlili 1960-ci illərin ortalarında var gücü ilə yenidən işə salındı. Moskvanın razılığı ilə 1965-ci ilde Ermənistanda uydurma "erməni soyqırımı"nın 50 illiyi mərasimi keçirildi. Həmin dövrə İrəvanda Ermənistani Yenidənbirləşdirmə Komitəsi yaradılmışdı. Bu komitəyə gizli surətdə Ermənistandan o zamankı rəhbərləri ve ziyanları başçılıq edirdilər. Komitə "Türkiyə Ermənistani"nı, Naxçıvan və Dağılıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoymuşdu. Həmin dövrə Ermənistanda aparılan milli ayri-seçkililik və diskriminasiya siyaseti nəticəsində uzlaşdırıldı. Bundan az sonra -

## Hədəfimiz tarixi torpaqlara qayıtmaqdır

yonlarından yüzlər ailə Azərbaycana köçməye məcbur olmuşdu.

Ermənistanda yaşayan azərbaycanlılara qarşı açıq elan edilmiş "səlib yürüyü"nın programı respublikanın ən yüksək dairələrində hazırlanır, gizli qərarlar və xüsusi göstərişlər vasitəsilə həyata keçirilirdi. 1983-cü il aprelin 24-də ermənilər "genosid" gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzi Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqla qəbir daşlarını qırıb dağıtmışdilar. Müdafiəsiz əhali Türkiye ilə sərhəd zolağına sığınmağa məcbur olmuşdu. Həmin vaxt Amasiya rayon millis idarəesindən azərbaycanlı zabit və millis işçilərini tacili çağırışla Masis rayonuna ezam etmişdilər. Ara səkitləşəndən sonra onlar geri qaytarılmışdır.

1985-ci ildə Mixail Qorbaçovun SSRİ-nin rəhbərliyinə gəlməsindən sonra "yenidənqurma" və "aşkarlıq" pərdəsi altında Ermənistanda və DQMV-də millətçilik ab-havası gündən-güne qızışırı. 1987-ci ilin avqustunda ermənilər Dağılıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Dekabrın 1-də Dağılıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarıllıb Ermənistana tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etmişdilər.

Dağılıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə pərdəsi altın-da Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinin qarşısını ala biləcək şəxs - Heydər Əliyev 1987-ci il oktyabrın 19-da erməni lobbisinin təzqiyiqi ilə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Bundan az sonra -

noyabrın 18-də Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Abel Aqanbekyan Parisde "L'Humanite" qəzetinə verdiyi müraciətində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın

5-12 yanvar 1988-ci il tarixində Dağılıq Qarabağın erməni icmasının separatçı nümayəndələri Moskvada olmuş, SSRİ Ali Soveti sədrinin birinci müavini Pyotr Demiçevlə və Sov.İKP MK-nın millətlərarası münasibətlər şöbəsinin müdürü V.Mixaylovla görüşmüşdülər. Görüş zamanı onlar Dağılıq Qarabağ

yət göstərən separatçı "Krunk" ("Комитет Революционного Управления Нагорного Карабаха") təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdi. Fevralın 18-də Kremlədəki erməni lobbisinin "kuratoru" Georgi Şahnazarovun M.Qorbaçovun kömək-



1988-ci il. Sovet-Türkiyə sərhədində ermənilərin genosid siyasetinə qarşı Ağbabə-Şörəyel ellərinin mitinqi.

islədiyini bəyan etmişdi.

Həmin ilin dekabrında M.Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova "Daşnaksütün" partiyasının nümayəndələri ilə görüşmüştü. Raisa Qorbaçovanın tamahına bələd olan erməni diasporunun nümayəndəleri ona qiyometli hədiyyələr bağışlamış, M.Qorbaçovdan Dağılıq Qarabağ ermənilərinin tələblərini müdafiə etməyi xahiş etmişdilər.

ermənilərinin müraciətini və toplanmış imzaları təqdim etmişdilər.

Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 1988-ci il yanvarın 25-də Ermənistana SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaćqınlar qatarla Azərbaycana gelmiş, onlar Abşeron rayonunda yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı.

Fevralın 13-də DQMV-də gizli fəaliy-

cisi təyin edilməsindən sonra erməni separatçıları daha da fəallışımdılar. Həmin günlərdə İrəvanda keçirilən mitinqlərdə "Ermənistani türklərdən təmizləməli!", "Ermənistanda ancaq ermənilər yaşamalıdır!" kimi milletçi şəurlər irəli sürülmüşdü.

(davamı növbəti saylارımızda)

Nazim MUSTAFA,  
Prezident Kitabxanasının şöbə müdürü,  
tarix üzrə fəlsəfə doktoru.